



AKTİN NÖVÜ	AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARLARI
QƏBUL EDİLDİYİ TARİX	17.10.1998
QEYDİYYAT NÖMRƏSİ	209
ADI	Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydalarının təsdiq edilməsi haqqında
RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ	Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Dərc olunma tarixi: 31-10-1998, Nəşr nömrəsi: 10, Maddə nömrəsi: 630)
QÜVVƏYƏ MİNMƏ TARİXİ	17.10.1998
AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU	310.000.000
HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ	
HÜQUQİ AKTIN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX	01.07.2011

Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydalarının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

“Geodeziya və Kartoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyul tarixli 738 n ömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır**:

1. “Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri A. RASIZADƏ

Bakı şəhəri 17 oktyabr 1998-ci il
209

Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 17 oktyabr tarixli 209 n ömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR

Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması

QAYDALARI

1. Bu Qaydalar Azərbaycan Respublikasının “Geodeziya və Kartoqrafiya haqqında” Qanununa və digər qüvvədə olan normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış və Azərbaycan Respublikasında geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının formalaşması, təşkili və aparılması qaydalarını müəyyən edir.

2. Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının tərkibi üç hissədən ibarətdir:

- geodeziya material və məlumatlarının dövlət kadastrı;
- topoqrafiya material və məlumatlarının dövlət kadastrı;
- kartoqrafiya material və məlumatlarının dövlət kadastrı.

3. Geodeziya material və məlumatlarının dövlət kadastrı geodeziya istinad məntəqələrinin ölçüləri, materialı, hündürlüyü, dərinliyi, basdırıldığı ili, davamlılığı, dəqiqlik dərəcələri, sinfi təsnifatı, koordinatları və yüksəkliklərinin vahid təsnifatda və formada toplusudur.

3.1. Geodeziya materiallarına trianqulyasiya, astronomiya, qravimetriya, trilaterasiya, poliqonometriya məntəqələri, nivelir nişanları, markaları və reperləri daxildir.

3.2. Geodeziya məlumatlarına müxtəlif koordinat sistemləri, yüksəklik sistemləri və sair məlumatlar da daxildir;

Geodeziya material və məlumatlarının dövlət kadastrı topoqrafiya və kartoqrafiya material və məlumatlarının riyazi əsasının tərkib hissəsini təşkil edir.

3.3. Geodeziya məlumatlarının dövlət kadastrı aşağıdakı ardıcılıqla aparılır:

yüksək dəqiqlikli trianqulyasiya, qravimetriya, astronomiya mərkəzlərinin, fundamental nivelir məntəqələri və nişanlarının kataloq və abrisləri 1:200000 miqyaslı nomenklaturalar üzrə müvafiq qriflərlə sistemləşdirilir;

müxtəlif növ koordinat sistemləri ayrı-ayrılıqda qruplaşaraq sistemləşdirilir.

3.4. Poliqonometriya, nivelir marka və reperləri, orta dəqiqlikli geodeziya məntəqələrinin kataloqları müvafiq qriflərlə 1:25000 miqyaslı nomenklaturalar üzrə sistemləşdirilir.

3.5. İxtisaslaşdırılmış müəssisə, təşkilat və fiziki şəxslər tərəfindən qurulmuş aşağı dəqiqlikli geodeziya məntəqələrinin kataloqları, onların öz tərəfindən 1:10000 miqyaslı nomenklaturada sistemləşdirilir. Həmin kataloqların bir nüsxəsi geodeziya xidmətinə göndərilir.

3.6. Geodeziya məlumatlarının dövlət kadastrı rəqəmli və izahlı formada, sahəvi və milli koordinat sistemlərində aparılmaqla, beynəlxalq koordinat sistemlərinə uyğunlaşdırılır və bu məlumatların sərbəst mübadiləsini təmin edir.

3.7. Geodeziya dövlət kadastrının məlumatlarının yeniləşməsi hər təqvim ili ərzində fasiləsiz və ardıcıl aparılır, bu halda müvafiq düzəlişlər edilir və qeydiyyat aparılır.

3.8. Geodeziya məlumatlarının vahid təsnifatda sistemləşdirilməsi, qruplaşdırılması, yeniləşdirilməsi və vahid formaya salınması qaydalarını *Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - ƏMDK)* təsdiq edir. ^[1]

4. Topoqrafiya material və məlumatlarının dövlət kadastrı — yer səthində yerləşən mövcud obyektlərin planalma yolu ilə müstəvi üzərində kiçildilib miqyasa gətirilərək, qarşılıqlı vəziyyətini əks etdirən topoqrafik əsasların və planalma üsullarının vahid təsnifatda və formada sistemli toplusudur.

4.1. Topoqrafiya materiallarına plan və xəritələrin əsasları, çöl ölçmə və müşahidələrin jurnalları, deşifrə və uçuş şəkilləri, fotomateriallar, rəqəmli xəritələrin disketləri daxildir.

4.2. Topoqrafiya məlumatlarına yerüstü, aero və kosmosdan çəkiliş metodları, menzula planalması, taxeometrik planalma, teodolit planalması, aerofotoqrammetrik planalma, üfqü və şaquli planalma, profil planalması, yeniləşmə prosesləri, plan və xəritələrin dəqiqliyi, miqyası, nomenklaturası və s. haqqında məlumatlar daxildir.

4.3. Topoqrafiya material və məlumatların dövlət kadastrı kartoqrafiya material və məlumatlarının qrafik əsasını təşkil edir.

4.4. Topoqrafiya material və məlumatlarının dövlət kadastrı aşağıdakı ardıcılıqla aparılır:
kiçik miqyaslı (1:1000000 — 1:200000) ümumcoğrafi topoqrafik xəritələrin material əsasları, yaradılma və tərtibat metodları, miqyas sırası üzrə qriflə (qeyri-məxfi) qruplaşdırılaraq sistemləşdirilir və rəqəmli formaya salınır;
orta miqyaslı (1:100000 — 1:10000) topoqrafik xəritələrin material əsasları, planalma və tərtibat metodları, miqyas sırası, tətbiq dairəsi üzrə bağlı və xidməti istifadə qrifləri ilə qruplaşdırılaraq sistemləşdirilir və rəqəmli formada işlədilir;
iri miqyaslı (1:5000 — 1:2000) topoqrafik planların material əsasları, planalma və tərtibat metodları, miqyas sırası, tətbiq dairəsi üzrə xidməti istifadə və açıq qriflərlə qruplaşdırılaraq sistemləşdirilir və formata salınır;
şəhərlərin 1:500 miqyaslı yerüstü və yeraltı üfqi və şaquli planların material əsasları, planalma metodları, tətbiq dairəsi açıq qriflə ayrıca sistemləşdirilir və formaya salınır.

4.5. Topoqrafik məlumatların vahid təsnifatda sistemləşdirilməsi, qruplaşdırılması, yeniləşdirilməsi və formaya salınma qaydalarını *ƏMDK* təsdiq edir.

5. Kartoqrafiya məlumatlarının dövlət kadastrı hidroqrafiya, relyef, bitki və torpaq örtüyü, yaşayış məntəqələri, nəqliyyat yolları, digər obyektlərin müəyyənədiçi xarakterini, o cümlədən kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən şərti işarələrlə, təbəqələrlə (ayrı-ayrılıqda) rəqəmli və izahədiçi formada toplusudur.

5.1. Xəritə və planın digər təsvirlərdən fərqi, onun riyazi əsasa malik olmasıdır.

5.2. Kartoqrafiya materiallarına xəritə və planlar, atlas və qlobuslar, şərti işarələr (simvollar), müxtəlif kartoqrafik vəsaitlər daxildir. Xəritə və planlar bütün növ kadastr planları və xəritələrinin əsasını təşkil edir.

5.3. Kartoqrafiya məlumatlarına xəritə və planların təyinatı, məzmununu, miqyası, əhatə etdiyi ərazisi, fiziki-coğrafi, sosial-iqtisadi amillərin şərti işarələrlə təsviri və coğrafi adlar daxildir.

5.4. Kartoqrafiya məlumatlarının dövlət kadastrı hidroqrafiya, relyef, bitki örtüyü, torpaq örtüyü, yaşayış məntəqələri, yollar, müəyyənədiçi xarakter oriyentirlər və digər kəmiyyət və keyfiyyət göstəricilərini əks etdirən şərti işarələr (simvollar) üzrə, təbəqələrlə ayrıca rəqəmli və izahədiçi formada aparılır.

5.5. Xəritə və planların miqyasları onun məzmununu, təyinatını və s. müəyyənləşdirdiyindən kartoqrafiya məlumatlarını qruplaşdırarkən topoqrafiya məlumatlarının dövlət kadastrının aparılma ardıcılığında miqyas sırası əsas götürülür.

5.6. Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrı büdcə vəsaiti hesabın *ƏMDK-nin* struktur bölmələri tərəfindən aparılır. Kadastr məlumatlarının istifadəsi və satışından əldə edilən vəsait dövlət büdcəsinin hesabına köçürülür.

5.7. Kartoqrafiya məlumatlarının vahid klassifikasiyada sistemləşdirilməsi, qruplaşdırılması, yeniləşdirilməsi və rəqəmli formaya salınması qaydaları *ƏMDK* tərəfindən təsdiq edilir.

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

1. [4 noyabr 2015-ci il tarixli 354 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2014-cü il, 11, maddə 1418**)

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

^[1] [4 noyabr 2015-ci il tarixli 354 nömrəli](#) Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (**Azərbaycan Respublikasının Qanunvericilik Topplusu, 2014-cü il, 11, maddə 1418**) ilə "Geodeziya, topoqrafiya və kartoqrafiya məlumatlarının Dövlət Kadastrının aparılması Qaydaları"nın 3.8-ci bəndində "Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi" sözləri "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra - **ƏMDK**)" sözləri ilə, 4.5-ci, 5.6-cı və 5.7-ci bəndlərində ismin müvafiq hallarında "Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi" sözləri ismin müvafiq hallarında "**ƏMDK**" abreviaturası ilə əvəz edilmişdir.